

COMPANY PROFILE



myshops

2020

Biz Kimik?

“My Shops” şirkəti Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops General Trading LLC” şirkətinin törəməsidir. Şirkət 5 Aprel 2016-ci ildə fəaliyyətə başlamışdır, və hal-hazırda Azərbaycanda və BƏƏ-də elektron avadanlıqların satış sahəsində qabaqcıl şirkətlərdən biridir.

Şirkət satış və xidmət sahələrində çoxillik təcrübəyə malikdir. Şirkətin baş ofisi Dubayda yerləşir - MyShops General Trading LLC (lisenziya №757766). Həmçinin ofislər Gürcüstanda və Rusiyada yerləşdirilmişdir.

Bütün MDB üzrə topdan və pərakəndə satışlar həyata keçirilir.


"My shops" mağazalarında satış ödənişləri nağd, köçürmə yolu ilə və 24 aydək bütün taksit kartlarla mümkündür, onların arasında; TamKart, BolKart, BirKart, Albali Plus və WorldKart mövcuddur. Bu üsullardan əlavə, müştərilər istənilən məhsulu hissə-hissə (daxili kredit) ilə, ilkin ödənişsiz və faizsiz, 12 ayədək əldə edə biləllər.

*8989



Satış Statistikasi

- Telefonlar
- Kompyuterlər
- Planşetlər
- Aksessuarlar
- Foto Kameralar



*8989

Çatdırılma

Müştərilərimiz mağazadan ya da www.myshops.az saytıdan sifariş edərkən, öz məhsullarını ən qısa zamanda istənilən bölgədə və yaxud Bakı ərazisində təhvil alırlar!



*8989

 myshops

Tərəfdaşlarımız



amazon



CAMEX



flydubai

Umico

unibank



aramex



Ferrari

Biz hədəflərin nailiyyəti üçün, bir sıra yerli və xarici şirkətlər ilə əməkdaşlığa başladıq. Tərəfdaşlarımız arasında əsasən eksklüziv və dünya şöhrətli brendlərdir.

*8989



Bizim Nailiyyətlərimiz

ASBIS®

ASBISC Enterprises PLC

Authorized Distributor

1 August 2019

To whom it may concern

Letter of Reseller Authorization

We, ASBISC Enterprises PLC (ASBIS), issue present Letter to inform that ASBIS is appointed by Apple Inc. (Apple) as a Value Added Distributor (Apple VAD CIS) to promote Apple products in the CIS countries. Specifically, in Ukraine, Kazakhstan, Azerbaijan, Belarus, Kyrgyzstan, Moldova, Tajikistan, Turkmenistan, Ukraine, Uzbekistan and Georgia.

We hereby further confirm that following branches of "MY SHOPS" LCC in Azerbaijan (MY SHOPS), trade name "MY SHOPS":

HQ	Apple ID	1986023	MY SHOPS LLC
RETAILER	Apple ID	1986024	MY SHOPS MEHMAN
RETAILER	Apple ID	1986028	MY SHOPS NIZAMI
RETAILER	Apple ID	2086463	MY SHOPS BULBUL

are **Apple Authorized Reseller (AAR)** and authorized to conduct sales and promotional activities of Apple products in the Republic of Azerbaijan during 2019.

MY SHOPS are attesting to a high level of competence as an official Apple reseller.

Furthermore, we hereby attest to MY SHOPS' highest level of competence to be a fully authorized Apple reseller.



MAIL ADDRESS:
P.O.Box 50231, 3602 Limassol, CYPRUS

REGISTERED OFFICE:
Diamond Court, 43 Kolonakiou Street, Ayios Athanasios
4103 Limassol, CYPRUS

phone: +357 25 857000, fax: +357 25 857288
<http://www.asbis.com>



*8989



Servis Mərkəzi

Biz müştərilərimizə keyfiyyətli servis xidmətlərini təklif edirik:

- *Zəmanətə dəyişdirilmə.
- *Düzgün diaqnostika.
- *Orijinal hissələr.
- *Yeni hissələrə zəmanət.
- *Program təminatı.

Bütün ustalar Avropada ixtisaslaşdırma üzrə sertifikatlara malikdirlər!



myservice

*8989

 myshops

Rəsmi Reseller

5 Sentyabr 2018-ci ildən “My Shops” şirkəti Apple-ın Azərbaycandakı səlahiyyətli nümayəndəsi olub, və mağazadan alınan bütün Apple məhsullara yerli və beynəlxalq servis zəmanəti təqdim olunur. Bundan əlavə bütün satılan mobil cihazlar Nəqliyyat Rabitə və Yüksək texnologiyalar nazirliyi tərəfindən rəsmi olaraq qeydiyyatdan keçirilib.




Authorised
Reseller

*8989



Satış Növləri



- 35% - B2B satışları
- 15% - Pərakəndə satışı
- 15% - Kredit (taksit) kartları
- 15% - Onlayn satışları
- 20% - Diler satışları

Saytlarımız

www.myshops.ae

 @myshops.ae  fb.com/myshops.ae

- ✓ Dubaydan çatdırılma, müddət: 3-5 gün
- ✓ 40%-ə qədər qənaət
- ✓ Bir illik rəsmi zəmanət
- ✓ Poçtla dünyanın istənilən nöqtəsinə çatdırılma

www.myshops.az

 @myshops_az  fb.com/myshopsaz

- ✓ 1-24 saat ərzində çatdırılma
- ✓ 15%-ə qədər qənaət
- ✓ Bir illik rəsmi zəmanət
- ✓ Şəhərin və ölkənin istənilən nöqtəsinə çatdırılma
- ✓ Taksit kartları (kredit) ilə ödəmə imkanı

Korporativ Satış



Şirkətin əsas istiqaməti - bütün dünyaya, mobil və elektronika məhsulların korporativ satışını həyata keçirilməsidir.

*8989



Creek Tower, ofis 16B
Dubay, Baniyas Yolu.



+971 58 110 8989



AF Business House,
Baku, Nizami küç. 203B



*8989



www.myshops.ae
www.myshops.az



Info@myshops.ae
Info@myshops.az

Dükanların Ünvanları



Baku, Nizami Küç. 166B



Baku, Bül-Bül pr. 38A



Bakiu, Azadlıq pr. 32A



Available on the
App Store



Get it on
Google play

+994 55 889 89 89



@myshops.ae



fb.com/myshops.ae

